

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 286/3

31 mart 2017-ci il

**Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında
komitələrin əsasnamələrinin, tərkiblərinin və 2017-ci il üzrə iş
planlarının təsdiq edilməsi barədə**

“Azərbaycan Respublikasında Auditor xidmətinin inkişaf Konsepsiyasında (2012-2020-ci illər)” həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrasının Təqvim Planının «Auditor fəaliyyətinin idarə olunması, tənzimlənməsi və auditin institusional potensialının gücləndirilməsi üzrə» II bölməsinin 6-cı «Auditin idarə edilməsi və tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi» və 12-ci «Auditor xidmətinin inkişafında və tənzimlənməsində Auditorlar Palatasının Şurası yanında komitələrin rolunun gücləndirilməsi» bəndlərinin icrasını təmin etmək məqsədilə Palatanın Şurası yanında komitələrlə iş şöbəsinin müdiri M.Hüseynovanın təqdim etdiyi məlumatları müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyət nəzarət komitəsinin, Auditorların peşə etikasını və üzvlük komitəsinin, Kadr hazırlığı və gənclərlə iş üzrə komitənin, Qanunvericilik və hüquqi məsələlər üzrə komitənin, Beynəlxalq standartlar və metodiki təminat komitəsinin, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin, Milli auditə dəstək və məcburi audit üzrə komitənin, Dəmpinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin yeni əsasnamələri təsdiq edilsin (əlavə olunur).

2. Auditorlar Palatasının Şurası yanında Komitələrin tərkibi aşağıda göstərilən üzvlərdən ibarət olmaqla təsdiq edilsin:

Keyfiyyət nəzarət komitəsi

Kərimov Vəli	Sərbəst auditor – sədr
Axundov Nazim	Sərbəst auditor – sədr müavini
Teymurov Turqay	“Ernst & Yanq Holding (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə partnyoru – üzv
Talıbov Nəcəf	Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri – üzv
Məcədov Məcəd	Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili audit departamentinin Audit şöbəsinin rəisi – üzv
Musayev Oqtay	Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi audit üzrə baş idarəsinin rəis müavini, baş vergi xidmət müşaviri (təqdimata əsasən) – üzv

Allahverdiyev Elnur	Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Lisenziyalaşdırma və sertifikatlaşdırma idarəsinin rəisi (təqdimata əsasən) – üzv
---------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Auditorların peşə etikası və üzvlük komitəsi

Əliyev İbiş	Sərbəst auditor – sədr
Hacıəzizov İlham	Sərbəst auditor – sədr müavini
Paşayev Mövlan	“Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin Azərbaycan üzrə idarəedici partnyoru – üzv
Rəhimov Vəli	“JPA İnternational Azərbaycan” MMC-nin direktoru, auditor - üzv
Mehmanov Mehman	Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini (təqdimata əsasən) – üzv
Rüstəmli İlhamə	Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları idarəsinin aparıcı mütəxəssisi – üzv
Abbasov Azər	Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitoringi Xidmətinin Hüquq sektorunun müdiri – üzv
Mahmudova Lələ	Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət qulluğu və kadr şöbəsinin Dövlət qulluğu sektorunun müdiri
Əliyev Xaləddin	Sərbəst auditor – üzv
Şirinov Yasin	Sərbəst auditor – üzv

Kadr hazırlığı və gənclərlə iş üzrə komitə

Qurbanov Abbasəli	“Analitik - Audit Konsaltinq” MMC-nin auditoru – sədr
Süleymanov İlham	“İmdad Audit” MMC-nin direktoru, auditor – sədr müavini
Namazova Cəmilə	Azərbaycan Dövlət İqtisad Universitetinin professoru - üzv
Sadıxov Azad	“CACS Audit” MMC-nin auditoru – üzv
Axundov Nazim	Sərbəst auditor – üzv

Qanunvericilik və hüquqi məsələlər üzrə komitə

İbrahimov Elnur	Sərbəst auditor – sədr
Kərimova Nərgiz	“Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə partnyoru – sədr müavini
Axundov Vaqif	Sərbəst auditor – üzv
Soltanov Qulu	Sərbəst auditor – üzv
Əliyev Ruhin	“İntex Audit” MMC - üzv
Qurbanov Elçin	“VXA Audit” MMC - üzv

Beynəlxalq standartlar və metodiki təminat komitəsi

Abbaslı Namiq	«ANR Audit» MMC-nin direktoru – sədr
Qurbanov Elnur	«Deloitte & Touche» MMC-nin audit üzrə partnyoru – sədr müavini
Səfərəliyev Rüstəm	Baker Tilly Audit Azərbaycan MMC-nin auditoru - üzv
Əlizadə Rahim	Sərbəst auditor - üzv
Hacızadə Anar	“Prime Audit and Consulting” MMC-nin təsisçisi - üzv

Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitə

Bayramova Lamiyə	«L.B. Audit xidməti» MMC-nin direktoru – sədr
Əliyev Vüqar	«KPMC Azərbaycan Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin idarəedici partnyoru – sədr müavini
Rəhimov Vəli	“JPA International Azərbaycan” MMC-nin direktoru, auditor - üzv
Cəfərov Elçin	Sərbəst auditor - üzv
Hüseynzadə Ziya	“Zenith Audit” MMC-nin auditoru - üzv

Milli audite dəstək və məcburi audit üzrə komitə

Hüseynov Zamin	«MAK Azərbaycan LTD» MMC-nin direktoru – sədr
Hüseynov Fərhəddin	«LŞ Audit» MMC-nin direktoru – sədr müavini
Bənnayev Elxan	Sərbəst auditor - üzv

Məhərrəmzadə Əlibala	“Kaspian Audit Kompani” MMC direktor – üzv
Səfərova Aygün	“Alfa-Audit” MMC-nin auditoru - üzv
Əhmədov Hafiz	Sərbəst auditor - üzv

Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə

Fətiyev Üzeyir	Sərbəst auditor – sədr
Kərimov Natiq	-“Premium Audit” MMC-nin direktoru, auditor – sədr müavini
Hüseynzadə Ziya	“Zenith Audit” MMC-nin auditoru – üzv
Mikayılzadə Raqif	Sərbəst auditor – üzv
Məmmədov Şahbaz	“Cavid Audit” MMC-nin direktoru – üzv
Rəhimov Vəli	“JPA International Azərbaycan “MMC-nin direktoru, auditor - üzv
Hüseynov Zamin	«MAK Azərbaycan LTD» MMC-nin direktoru – sədr
Cəfərov Altay	Sərbəst auditor - üzv

3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət komitəsinin, Auditorların peşə etikasını və üzvlük komitəsinin, Kadr hazırlığı və gənclərlə iş üzrə komitəsinin, Qanunvericilik və hüquqi məsələlər üzrə komitəsinin, Beynəlxalq standartlar və metodiki təminat komitəsinin, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitəsinin, Milli audite dəstək və məcburi audit üzrə komitəsinin, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitəsinin 2017-ci il üzrə iş planları təsdiq edilsin (əlavə olunur).

4. Palatanın Şurası yanında komitələrlə iş şöbəsinin müdiri M.Hüseynovaya tapşırılsın ki, komitələrlə işin canlandırılmasını, onlara əməli köməklik göstərilməsini və Palatanın struktur bölmələri ilə fəaliyyətlərinin uzlaşdırılmasını təmin etsin.

5. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV